

Aralıq Dənizi Mənşəli Ağac Bitkilərinin Mövsümi İnkışaf Ritminin Tədqiqi

E.Y. Əliyev*, E.O. İsgəndər, E.P. Səfərova

AMEA Mərkəzi Nəbatat Bağı, Badamdar yolu, 40, Bakı AZ 1004, Azərbaycan;

*E-mail: acae55@hotmail.com

Məqalədə Abşeron yarmadasında introduksiya edilmiş Aralıq dənizi mənşəli, ağac və kol bitkilərinə iqlim amillərinin təsiri ilə əlaqədar onların mövsümi inkışaf ritmində baş verən dəyişikliklər digər botaniki-coğrafi zonalarla müqayisəli təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, Abşeron şəraitində bu bitkilər inkışaf ritimlərini tam başa çatdırı bilirlər və onların geniş istifadə olunması məqsədəyindur.

Açar sözlər: Aralıq dənizi mənşəli ağac bitkiləri, introduksiya, inkışaf ritmi

GİRİŞ

Abşeron yarması özünəməxsus fiziki-coğrafi, o cümlədən, iqlim şəraitini ilə digər botaniki-coğrafi zonalardan fərqlənir. Quru subtropik iqlimə malik olan Abşeron yarmadasının ekoloji şəraitini nəzərə alaraq, Aralıq dənizi mənşəli ağac və kol bitkiləri uzun illər ərzində Mərkəzi Nəbatat Bağında və eləcə də, Dendrologiya İnstitutunda müxtəlif əməkdaşlar tərəfindən aparılmış çoxillik introduksiya işləri nəticəsində adaptasiya olunmuş bitki növlərinə aid xeyli sayıda materiallar toplanmışdır (Агамиров и Кулиев, 1976; Агамиров и др., 1986; Qurbanov və İsgəndər, 2015; Zeynalov, 1991). Hal-hazırda toplanmış nümunələrin həm praktiki, həm də nəzəri cəhətdən təhlil edilməsinə ehtiyac duyulur. Abşeron şəraitində Aralıq dənizi mənşəli ağac və kol bitkilərinin dekorativ növlərinin park və bağlarda perspektivliyini nəzərə alaraq, onların mövsümi inkışaf ritminin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

MATERIAL VƏ METODLAR

Obyekt olaraq Abşeron şəraitində introduksiya edilmiş Aralıq dənizi mənşəli *Frangula alnus* Mill. - qızıl murdarça, *F.grandifolia* Fisch. et C.A. Mey. - iriyarpaqlı murdarça və *Pistacia mutika* Fisch. et C.A.Mey. - kütyarpaq püstə növləri götürülmüşdür. Öyrənilən növlər üzərində hər ongönlükdə müşahidələr aparılmış və hər növdən 5 nümunə seçilmişdir.

Tədqiqatlar zamanı introduksiya işləri həyata keçirilmiş (Базилевская, 1964), bitkilər üzərində fenoloji müşahidələr aparılmış (Байдман, 1979; Булыгин, 1979), mövsümi inkışaf dinamikası (Серебряков, 1964) öyrənilmişdir.

Edafik amilin xüsusiyyətləri (torpağın nəmliyi, temperaturu, strukturu, məsaməliyi, torpaq mühitinin reaksiyası, torpağın duzluluğ xassələri) ədə-

biyyat məlumatlarına əsasən xarektirizə edilmişdir (Гасанов и Галандаров, 1990). Iqlim və torpaq tipləri təyin edilmişdir (Матад-заде, 1960).

Tədqiqatın aparılan ərazi (Mərkəzi Nəbatat Bağı) Xəzər dənizinin qərb sahillərində dəniz səviyyəsindən 25 m-dən 300-350 m-də yerləşir. Burada orta illik hava hərarəti +13,8-14,0°C, orta minimum -4,0-8,0°C, maksimum isə +36,0-4,1°C qədər olub, illik yağıntının miqdarı 250-300 mm-ə çatır.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Son illərdə sənaye sahələrinin inkışafına müvafiq urbanizasiya və şəhərsalmanın genişlənməsi ilə əlaqədar olaraq yeni parklar və yaşıllaşdırma sahələri salınmış və salınmaqdadır. Fenoloji müşahidələrin aparıldığı AMEA Mərkəzi Nəbatat Bağının torpaq kəsimlərinin (1,0-1,5 m) mədəniləşmiş və genetik qatlardan götürülmüş torpaq nümunələrində fiziki-kimyavi analizlər edilmişdir. Bağ Bakı şəhərinin cənubi-qərb qurşağında yerləşir. Bağın ərazisinin relyefi 2 yerə ayrılır. Birinci mərkəz hissənin relyefi hamar ikinci hissənin relyefi isə müxtəlif dərəcədə deqradasiya uğrayaraq parçalanmışdır. Buranın meylilik dərəcəsi 14-21°-yə qədərdir. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Mərkəzi Nəbatat Bağında torpaqda olan azotun ümumi miqdarı humusun kəmiyyəti ilə tarazılıq təşkil edir. 20-30 sm əkin qatında karbonun azota olan nisbəti 5,5-7 arasında dəyişir. CaCO_3 miqdarı isə torpağın üst qatlarında alt qatlara nisbətən daha çox olduğu müəyyən olunmuşdur. Tədqiqatın aparıldığı şəraitin torpağının fiziki-kimyavi xüsusiyyətlərinin öyrənilməsi burada introduksiya edilmiş bitkilərin vegetasiya prosesində mühüm əhəmiyyətə malikdir.

Tədqiqat yerinə yetrildiyi ərazidə aparılan fenoloji müşahidələr zamanı məlum olmuşdur ki, *Frangula alnus* və *F.grandifolia* növlərinin çiçəkləri

xirda olub, ikicinslidir, rəngi sarımtıldır. Çiçəklər yarpaq qoltuqlarından çıxmış 10 mm uzunluğu olan qısa saplaqlar üzərində yerləşir. Bu bitki növlərində çiçəkləmə fazası mayın II ikinci ongönlüyündən başlayaraq, iyunun I ongönlüyündə başa çatır. Çiçəkləmənin davam etmə müddətinin 20-22 gün olduğu müşahidə edilmişdir. Tədqiq olunan bitkilərdə çiçəkləmə prosesi həmin növlərin bioloji xüsusiyyətləri ilə yanaşı onların çiçəkləmə müddəti zamanı hava şəraitindən də asılı olduğu müəyyən edilmişdir. Tədqiqat zamanı aparılan müşahidələrin nəticəsi göstərmişdir ki, tədqiq olunan bitki növlərində çiçək və çiçək qrupunun həyatiliyinin davam etmə müddəti növdən asılı olaraq dəyişir (Cədvəl 1).



Pistacia mutica ikievli bitki olaraq, zoğ turmcuqlarının açılmasına qədər 5-10 gün ərzində çiçəkləyir. Bu bitkinin erkək çiçəkləri yarpaq qoltuqlarında, six süpürgələrdə yerləşir. Bitkinin çətirinin (korteks) müxtəlif hissələrində bir metrlik çiçək, açan zoqlar üzərində, vegetasiyanın sonuna qədər müşahidə aprılmış və meyvə vermə prosesləri ardıcıl olaraq izlənmişdir. Bitkinin çiçəkləmə mərhələsinin aprel ayının I ongönlüyündən başlayaraq, hava temperaturasının ortalama 18,5°C olduğu bir vaxtda aprelin III ongönlüğünə qədər davam etdiyi müəyyən olmuşdur. *Frangula alnus* və *F.grandifolia* növlərində meyvənin əmələ gəlmə mərhələsi mayın III ongönlüyündən başlayır və

tutmuş meyvənin yetişmə vaxtı isə iyulun II ongönlüğünə qədər davam edir. Meyvə əvvəlcə qırmızı, yetişdikdən sonra qara rəngdə olur. Bu bitkinin meyvələri 3 ədəd hamar çeyirdəyi olan çeyirdəkmeyvədir. Meyvələrin ən intensiv böyümə dövrünün mayın II ongönlüyündən iyunun I birinci ongönlüğünün sonuna qədər (15.05-10.06) olan bir ay müddət ərzində olduğu müəyyən olunmuşdur. Bitkinin meyvəsinin diametrinin 10 mm-ə qədər olduğu aşkar edilmişdir. Toxumların yetişməsi, onların qırmızımlı rəngə boyanması ilə müsəviyyət edilərək iyulun I ongönlüyündə baş verir lakin, tam bioloji yetkinlik avqustun I ongönlüyündə, toxumların qara rəngə boyanması ilə başa çatır. Bu zaman havanın orta hərarəti 27,1°C, yağıntının orta aylıq miqdarının 5,4 mm olduğu zaman yuxarıda qeyd olunan proses həyata keçmişdir (Şəkil 1, A, B).


Pistacia mutica meyvənin əmələ gəlmə mərhələsi aprelin III ongönlüyündə başlayaraq, meyvənin yetişməsi iyunun II ongönlüyündə müşahidə edilərək, iyulun III ongönlüyü arasında meyvənin uzunluğu 30-40 mm, eni isə 3-4 mm olub, yumurtavarı olduğu müəyyən edilmişdir. Aparılmış fenoloji müşahidələrin nəticəsi göstərmişdir ki, xəzənin başlanma fazası *Frangula alnus* və *F.grandifolia* növlərində oktyabrın II ongönlüyündə başlayaraq, noyabrın II ongönlüğünə qədər davam edir və bu zaman havanın orta aylıq temperaturunun 11,5°C olduğu müəyyən edilmişdir.

Cədvəl 1. Tədqiq olunan bitkilərin çiçəkləmə və meyvə verməsi

Növ	Ciçəkləmə		Davaetmə müddəti (gün)	Meyvənin		Xəzan		Vegetasiyanın davametmə müddəti (gün)
	başlanması	qurtarması		başlanması	yetişməsi	başlanması	qurtarması	
<i>Frangula alnus</i>	17.05	9.VI	22	25.V	17.VII	22.X	15.XI	203
<i>F. grandifolia</i>	20.05	10.VI	19	20.V	15.VII	21.X	11.XI	199
<i>Pistacia mutica</i>	10.04	30.IV	20	20.VIII	25.IX	23.XI	15.XII	240



Şəkil 1. Abşeronda 2013-cü ildə illik temperatur (A) və illik yağışının (B) miqdarı.



Şəkil 2. Türkiyənin Qazıntıpə bölgəsində illik temperatur (A) və illik yağışının (B) miqdarı.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, günün uzunluğu, havanın temperaturunun aşağı düşməsi tədqiq olunan bitkilərin fenoritminə bu və ya digər dərəcədə təsir edir. Başqa sözlə, iqlim şəraiti, o cümlədən, temperaturun aşağı düşməsi vegetasiya prosesinin tezleşməsinə səbəb olur.

Tədqiq olunan bitki növlərinin mövsümi inkişaf ritmini fərqli botanik-coğrafi zona olan Türkiyənin Qaziantep bölgəsində olan bitkilərlə müqayisə edilmişdir. Bu bölgə Türkiyənin cənubi-qərb, Anadolu hissəsi olub, fitocoğrafi olaraq Aralıq dənizi və İran-Turan bölgələrinin kəsişmə nöqtəsində yerləşir. Buranın dəniz səviyyəsində yüksəkliyi 840 m-dir. İllik ortalama temperatur $14,5^{\circ}\text{C}$, ortalama nisbi nəmlik 60%, yağışının miqdarı isə illik 578,8 mm-dir. Beləliklə, bu bölgənin iqlim şəraiti tam olmasa da, Aparılan müşahidələr öyrənilən bitkilərin mövsümi inkişaf ritimləri fərqli botaniki-coğrafi zonalarda olan Qaziantep bölgəsində olduğu kimi, Abşeron yarmadasındaki iqlim göstəricilərinə müəyyən qədr oxşardır (Şəkil 2, A, B). Tədqiq olunan bitkilərin mövsümi inkişaf ritmini müqatısa edərkən məlum olmuşdur ki, həmin bitkilərin inkişaf ritmində elə böyük bir fərq müşahidə edilmir.

Aparılan tədqiqatların nəticələrinin təhlili zamanı *Pistacia mutica* ekoloji və bioloji xüsusiyyətlərinə görə quru subtropik xarakterikli olub, quraqlığa, istiyə davamlı, işıqsevən, torpağa az tələbkar olduğu müəyyən edilmişdir. Tədqiqat obyektiində yayılmış boz-qonur torpaqlarda üzvi və qeyri-üzvü maddələrin nisbətən az və yüksək qələvi reaksiyaya malik olması öyrənilən bu bitkilərin mövsümi inkişaf ritimlərinin müəyyən mərhələlərində bitkilərin vegetativ və generativ orqanlarına nisbətən mənfi təsir edir. Lakin bu təsir öyrənilən bitkilərin həyat tsiklinin tamamlanmasına həllədici deyildir. Beləliklə, aparılan tədqiqatlardan belə nəticəyə gəlmək olar ki, Abşeron şəraitində bitkilər

inkişaf ritimlərini tam başa çatdırı bilir və bu da onların Abşeron yarmadasının yaşıllaşdırılmasında geniş istifadə olunması baxımından məqsədəyindər.

ƏDƏBİYYAT

- Qurbanov M.R., İsgəndər E.O.** (2015) Azərbaycanın Nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi Bakı: 275 s.
- Агамиров У.М., Кулиев К.М.** (1986) Новые интродуцированные древесные растения для озеленения Апшерона. Баку: Азернешер, 62 с.
- Агамиров У.М., Алиев А.Р., Сафаров И.С.** (1976) Ассортимент деревьев и кустарников для озеленения Баку и Апшерона. Баку: Аз. Гос. Изд., 77 с.
- Бейдман И.Н.** (1979) Методика изучения фенологии растений в растительных сообществах. Новосибирск: Наука, 155 с.
- Булыгин Н.Е.** (1979) Фенологические наблюдения над древесными растениями. Л.: ЛТА, 86 с.
- Базилевская Н.А.** (1964) Теории и методы интродукции растения. М.: Изд-во МГУ, 128 с.
- Гасанов В.Г., Галандаров Ч.С.** (1970) Проведение анализа почвенно-экологических условий и вопросы прогноза почвенных ресурсов Абшеронского полуострова. Баку: Фонд Института Почв. и Агротех. АН Азерб. ССР, 171 с.
- Матад-заде А.И.** (1960) Типы погоды и климата на Апшероне. Баку: АН Азерб. ССР, 264 с.
- Мировой агро-климатический справочник.** (1937) Ленинград: 411 с
- Серебряков И.Г.** (1964) Сравнительный анализ некоторых признаков ритма сезонного развития растений различных ботанико-географических зон СССР. Бюл. МОИП ОБН АН СССР, вып. 5: 62-67

Исследование Ритма Развития Древесных Растений Средиземноморья

Э.Я. Алиев, Э.О. Искендер, Э.П. Сафарова

Центральный ботанический сад НАНА

В статье приводятся данные сравнительного исследования влияния климатических факторов на сезонный ритм развития интродуцированных в условиях Апшерона древесно-кустарниковых растений Средиземноморья в различных ботанико-географических зонах. Установлено, что эти растения в условиях Апшерона могут полностью завершить ритм своего развития и их использование здесь является целесообразным.

Ключевые слова: Древесно-кустарниковые растения Средиземноморья, ритм развития, интродукция

The Study Of Seasonal Developing Rhythm Of Mediterranean Origin Trees

E.Y. Aliyev, E.O. Iskender, E.P. Safarova

Central Botanical Garden, ANAS

The influence of climatic factors on the Mediterranean origin trees and shrubs planted and cultivated in Absheron peninsula and changes in their annual rhythm in different botanical-geographical zones were comparatively studied. It was established that these plants were able to complete their developmental rhythm in Absheron and their extensive usage was considered advisable.

Key words: Plants of the Mediterranean origin, introduction, developmental rhythm